

# PwC Azerbaijan's COVID-19 Alert

## Special Edition - Issue № 6

04 April 2020

### Vergi hesabatlarının təqdim edilməsi müddəti bir daha uzadıldı

Azərbaycan Respublikasında COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejmi (**2020-ci il 31 mart -20 aprel**) ilə əlaqədar Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 122 nömrəli "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə" Qərarı qəbul edilmişdir.

Bu səbəbdən də, vergi bəyannamələrinin təqdim edilməsinin son müddəti aşağıdakı kimi müəyyən edilmişdir:

- Fəaliyyətinə icazə verilən sahələr üzrə (*siyahı əlavə olunmuşdur*) - **6 aprel 2020-ci il**;
- Fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə - **21 aprel 2020-ci il**.

**Qeyd 1:** Xüsusi əmək rejminə dəyişiklik ediləcəyi halda bu barədə əlavə məlumat veriləcəkdir.

**Qeyd 2:** Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 122 nömrəli Qərarın 2 nömrəli əlavəsinə əsasən qeyri-iş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısı:

<b>1. Əsas istehsalat növləri:</b> <ul style="list-style-type: none"><li>• müdafiə sənayesi məhsullarının istehsalı;</li><li>• qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;</li><li>• gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;</li><li>• kimyəvi məhsulların istehsalı;</li><li>• kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti; əkinçilik və məhsul yığımı; diri heyvanların kəsimi.</li><li>• neft avadanlıqları və qurğularının istehsalı;</li><li>• neft və qazın hasilatı, emalı, saxlanması və satışı; neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;</li><li>• metallurgiya sənayesi üzrə fəaliyyət;</li><li>• tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;</li><li>• mühəndislik və layihələndirmə xidmətləri;</li><li>• mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;</li><li>• qablaşdırma məhsullarının istehsalı;</li><li>• daş, metal və taxta məhsullarının istehsalı; mebel istehsalı və təmiri.</li></ul>	<b>2. Səhiyyə və sosial sahə üzrə:</b> <ul style="list-style-type: none"><li>• elmi-tədqiqat və laborator xidmətləri;</li><li>• xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;</li><li>• baytarlıq xidmətləri;</li><li>• tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;</li><li>• sosial xidmətlər;</li><li>• əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.</li></ul>	<b>3. Məişət xidmətləri üzrə:</b> <ul style="list-style-type: none"><li>• məişət tullantılarının yığılması və utilizasiyası;</li><li>• poçt xidmətləri;</li><li>• kimyəvi təmizləmə;</li><li>• mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;</li><li>• avtomobillərin təmiri;</li><li>• avtomobil yuyulma məntəqələri;</li><li>• tərcümə xidmətləri;</li><li>• heyvan sığınacaqları;</li><li>• dizayn xidmətləri.</li></ul>
<b>4. Nəqliyyat və logistika sahəsi üzrə:</b> <ul style="list-style-type: none"><li>• hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;</li><li>• dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;</li><li>• logistika xidmətləri;</li><li>• ictimai nəqliyyat və taksi xidmətləri.</li></ul>	<b>5. Pərakəndə və topdan satış üzrə:</b> <ul style="list-style-type: none"><li>• ərzaq məhsullarının satış məntəqələri;</li><li>• apteklər;</li><li>• yanacaqqaldırma məntəqələri;</li><li>• zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri;</li><li>• tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri.</li></ul>	<b>6. İnfrastruktur sahəsi üzrə:</b> <ul style="list-style-type: none"><li>• kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);</li><li>• elektrik enerjisinin istehsalı və təchizatı;</li><li>• su təchizatı və meliorasiya;</li><li>• telekommunikasiya və rabitə xidmətləri.</li></ul>
<b>7. Kütləvi informasiya vasitələri.</b>	<b>8. Maliyyə təşkilatları üzrə:</b> <ul style="list-style-type: none"><li>• banklar və bank olmayan kredit təşkilatları;</li><li>• investisiya şirkətləri, fond birjalari;</li><li>• sığorta təşkilatları;</li><li>• ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.</li></ul>	<b>9. Xüsusi xidmət növləri üzrə:</b> <ul style="list-style-type: none"><li>• çətdırılma xidmətləri;</li><li>• məişət avadanlıqlarının təmiri;</li><li>• dezinfeksiya xidmətləri;</li><li>• Vəkillik fəaliyyəti.</li></ul>

## The deadline for submission of tax returns has been extended once again.

With regard to the the special quarantine regime (**March 31-April 20, 2020**) announced in order to prevent the spread of COVID-19 infection in the Republic of Azerbaijan, the Cabinet of Ministers adopted Resolution No. 122 dated March 31, 2020 "On the regulation of the regime of work during the special quarantine in the territory of the Republic of Azerbaijan".

For this reason, the deadline for filing tax returns is set as follows:

- For industries (sectors) permitted to operate (list attached) - **April 6, 2020**;
- For industries (sectors) restricted to operate - **April 21, 2020**.

**Note 1:** Additional information will be provided in case of changes in the special labor regime.

**Note 2:** List of industries (sectors), where continuing working on non-working days is necessary, in accordance with Annex 2 to Resolution No. 122 dated 31 March 2020:

### 1. Main types of production:

- production of defense industry products;
- production of food products and raw materials for them, supply, storage and wholesale of food products;
- production of daily care and hygiene products;
- production of chemical products;
- production and processing of agricultural products, including the activities of farms; agriculture and harvesting; slaughter of live animals.
- production of oil equipment and facilities;
- production, refining, storage and sale of oil and gas; oil and gas transmission through pipelines;
- activities in the metallurgical industry;
- production and repair of construction and household equipment;
- engineering and design services;
- construction and repair of civil and industrial buildings and facilities, roads;
- production of packaging products;
- production of stone, metal and wood products; furniture production and repair.

### 2. Healthcare and social sector:

- research and laboratory services;
- services for hospitals, clinics and other medical institutions;
- veterinary services;
- production of medical equipment, medicines and medical devices;
- social services;
- Care for people with mental disabilities and special needs.

### 3. Household services:

- collection and utilization of household waste;
- postal services;
- dry cleaning;
- cleaning of residential buildings, except for apartments;
- car repair;
- car wash stations;
- translation services;
- animal shelters;
- design services.

### 4. In the field of transport and logistics:

- cargo transportation by air, sea, rail and road;
- railway, shipping, port and highway services;
- logistics services;
- public transport and taxi services.

### 5. For retail and wholesale:

- sales points of food;
- pharmacies;
- gas stations;
- zoos, including sales points for animal feed;
- points of sale of construction materials and household items.

### 6. In the field of infrastructure:

- utilities (sewerage and water supply, gas supply, heating, energy distribution);
- electricity generation and supply;
- water supply and melioration;
- telecommunications and communication services.

### 7. Mass media.

### 8. Financial institutions:

- banks and non-bank credit organizations;
- investment companies, stock exchanges;
- insurance companies;
- organizations providing payment services and clearing services

### 9. Types of special services:

- delivery services;
- repair of household appliances;
- Disinfection services.
- Advocacy.

## Contact us for any questions related to the information included herein

**Movlan Pashayev**  
Country Managing Partner  
[movlan.pashayev@pwc.com](mailto:movlan.pashayev@pwc.com)

**Elchin Mammadov**  
Director, Head of Legal Practice  
[elchin.mammadov@pwc.com](mailto:elchin.mammadov@pwc.com)

**Aysel Suleymanova**  
Marketing & Communications Leader  
[aysel.suleymanova@pwc.com](mailto:aysel.suleymanova@pwc.com)

**Arif Guliyev**  
Director, Tax Advisory Services Leader  
[arif.guliyev@pwc.com](mailto:arif.guliyev@pwc.com)

**Elnur Mammadov**  
Director, Tax Reporting and Strategy Leader  
[elnur.mammadov@pwc.com](mailto:elnur.mammadov@pwc.com)

© 2020 PwC. The material contained in this alert is provided for general information purposes only and does not contain a comprehensive analysis of each item described. No representation/warranty is given as to the accuracy or completeness of the information in the publication. Before taking (or not taking) any action, readers should seek professional advice specific to their situation. No liability is accepted for acts or omissions taken in reliance upon the contents of this alert.